

FLORA XƏLİLZADƏ

**RUHUMUZUN ÜNVANI
Ş U Ş A**

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı - 2013

BÖYÜK BƏSTƏKARIN MƏŞHUR TƏLƏBƏSİ

Illər öncə radio və televiziya dalğalarında "Gəl, ey səhər" adlı coşqun mahnısı ilə eşidən ruhunu oxşayan, hər kəsi işqli sabahlara çağırıran, qətblərdə gələcəyə böyük ümidi yaradan bir səsin ahəngindən doymazdıq. Dünyada bir-birinə bənzəməyən gözəl, məlahətli, yaniqli, həzin səslər çıxdı. Hər ifaçının da öz oxu tərzi, mahni yaratmaq istədiyi var. Amma gölin etiraf edək ki, Polad Bülbüloğlunun səsi bütün eşitdiyimiz avazlardan fərqlidir. Haradasa cingiltili şəlalələri, su piçılışını, yarpaq xışlışını xatırladır. Onun həyat dolu müsikiisi insanın ömrüne yeni nəfəs bağışlayır. Sanki bu nəğmələrin qanadından yığışib nurlu bir aləmə pərvazlanmaq istəyirsən. Polad Bülbüloğlu bizim gəncliyimizin müğənnisi olub.

O, milli ifaçılıq mədəniyyətimizə yeniliklər gətirmiş dahi sənətkarımız Bülbülin oğlu, öz yaradıcılıq dəst-xətti ilə XX əsr Azərbaycan müsikiisinin qüdrəti siması sayılan böyük bəstəkar Qara Qarayevin tələbəsi və onun sonət məktəbini qürur və uğurla təmsil edən yaradıcı bir şəxsiyyətdir. Polad Bülbüloğlunu təkcə doğma vətənində deyil, dünyanın bir çox ölkəsində yaxşı tanımlırlar. Rusiya, Türkiyə, Gürçüstən, Moldova kimi ölkələrin dövlət təltiflərinə və fəxri adlarına layiq görülen Polad Bülbüloğlu eməkdar incəsənət xadimi tituluunu alanda cami 28 yaşı var idi. 37 yaşında isə Azərbaycanın xalq artisti adına layiq görülmüşdür. 17 il Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu türk dünyasının mədəniyyət mərkəzi sayılan beynəlxalq TÜRKSOY təşkilatının ilk baş direktoru kimi şərəflə missiyani yerinə yetirmişdir. Bu məsul vəzifədə o, 12 il fasıləsiz çalışmışdır. Onun bu sahədəki xidmətləri qadırılıq mədəniyyət işçiləri tərəfindən həmişə dəyərləndirilir və xatırlanır.

Yer kürsünün 70-dən artıq ölkəsində konsertlər vermiş Polad Bülbüloğlu həmişə yüzlərlə pərəstişkarının alqış və çiçək selinə bürünüb. O, təkcə konsert salonlarında deyil, bəzən də minlərlə tamaşaçı tutan möhtəşəm stadionlarda, açıq hava səhnələrində, hətta dənizlərdə - gəmi-klublarda belə, insanlara müsiki ilə dolu duyğulu anlar bəxş edən bir sənətkardır. O, ömrü boyu nəğməkar Bülbülin oğlu olduğunu, ciyinlərində monəvi varişlik möhürüünü məsliyyətini unutmayıb. Bu səbəbdən də təqdim etdiyi nəğmələrdə vətən məhabbəti, onun gözellikləri, sabaha ümid notları həmişə böyük coşquluqla, ovsunluqla dil açaraq tamaşaçını özünə cəlb edib.

Polad Bülbüloğlunun anadan olmasının 50 illik, 60 illik yubileylərini təkcə Azərbaycandakı pərəstişkarları deyil, dünyanın çox ölkəsində yaşanan dostları, sevənləri təmtəraqla qeyd edilər. 50-dən artıq filmlər və onlarla teatr tamaşalarına coşqun melodiyalar yazar, öz müsikiisi ilə qəqlərini fəth edən Polad Bülbüloğlu yaradıcılığında müxtəlif zirvələr var. O, həm gözəl mahnılar müəllifi, həm də ifaçısı kimi sevilməkdədir. Təbii ki, onun müsiki hayatı verdiyi nəğmələri özü kimi təsiredicili, yaddaşalan, xoş ovqat yaradan ahəngdə heç kim ifa edə bilmir. Polad Bülbüloğlu mahnılarına məhz öz möhürünu vurmuş sənətkardır. Müsiki eşidilən kimi dərhal anlaşıılır ki, bu, Polad Bülbüloğlu məxsus asərdir. Mütaxəssislər həmişə təsdiqləyirlər ki, Polad Bülbüloğlunun müsikiisində və ifasında elə bir məqam, hal mövcuddur ki, onu başqa əsərlərdə, ifalarda eşitmək mümkün deyil. Polad Bülbüloğlu həm orijinal bəstəkar, həm də özünəməxsus səs tembrinə malik ifaçıdır. O cümlədən, Polad Bülbüloğlunun yaradıcılığında müsikiinin başqa janrıları, deyək ki, ciddi simfonik əsərlər, instrumental, lirik melodiyalar da var. Illər öncə Azərbaycan Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Ölümlə rəqs edən möhəbbət" adlı baletinə tamaşa etdi. Şərq əfsanəsi əsasında yazılmış bu nəhəng səhnənin qədəmləri çox uğurlu oldu. Sonralar Rusiyanın neçə şəhərindən bu baletin xoş sədasi goldi. Polad Bülbüloğlu böyük ustalıq və məharətlə özündən əvvəl bu janrıda əsərlər yazmış bəstəkarların yaradıcılığının yolu uğurla davam etdi. Bəzən özü etiraf edir ki, dövlət işi ilə məşğul olmaq, müxtəlif layihələrin hazırlanmasına iştirak etmək onu royləndirir ayri salıb. Amma ilların statistik məlumatları təsdiqləyir ki, Polad Bülbüloğlu məhsuldar bəstəkar olduğundan o, bu boşluqları çox asanlıqla doldurmağı bacardı. Şöhrəti ölkələr dolaşan və rəğbətlə qarşılanan "Ölümlə rəqs edən möhəbbət" baleti bir ömrün əbədilik zirvəsinə çevrilən çox nəhəng və möhtəşəm əsərdir. Bəzən yaradıcı insanlar bir bayatısı, bir mahnısı, bir şeiri, bir rəsm əsəri ilə mədəniyyət tarixinə pozulmayan, unudulmayan naxışına çevrilirlər. Polad Bülbüloğlu yaradıcılığının isə o qədər zəngin və hərtərəflidir ki, onu bəzən təqdim etməkdə çətinlik çəkirsən. Müsiki tərtibatı verdiyi filmlərin, teatr tamaşalarının adları yazaq üzün bir siyahı yaranır. Mahnularının isə sayı-hesabı yoxdur.

Onun həyatında bir məqam da var ki, həmişə kövrəkliliklə xatırlayırlar. 1957-ci ilin bir sərt qışında böyük Bülbülin şərfinə təşkil edilən konsertdə atasına həsr etdiyi "Evləri var xana-xana" xalq mahnısını ilk dəfə səhnədə ifa etdi. Onda Poladın 12 yaşı var idi. Onun bu debütü həm atası, həm də tamaşaçılardan riqqatlı qarşılındı. O gecənin

Poladın varlığında oks etdirdiyi xoş hissələr ömrü boyu onun həyat və yaradıcılıq yolunu müşayit etdi və bəlkə də istiqamətləndirdi.

"İstiqlal" ordenini Polad Bülbüləoğlu hazırda Azərbaycanın Rusiya-dakı təvqiplədə və solahiyətli safiridir. Onun bu sahədəki fəaliyyəti də diqqət çəkir. Müqəddəs Knyaz Nevski mükafatını alan soydaşımız bu təltifə Rusianın Regionlararası İctimai Fondu tərəfindən layiq görütlüb. Polad Bülbüləoğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasına, dostluq tellərinin möhkəmənləşdirilməsi xidmətlərinə görə dəyərləndirilib.

Ötən il Azərbaycan tamaşaçıları Polad Bülbüləğlunun müsiqi ilə bağlı maraqlı bir layihəsinin də şəhidi oldular. Məlumdur ki, böyük Bülbülün yaradıcılığında bir sırə el nəğmələri və xalq mahnları var ki, onları bu unudulmaz ifaçımız qədər heç kim məlahətlə oxuya bilməyib. Nə Bülbüldən əvvəl, nə də ondan sonra. Məhz Polad Bülbüləoğlu Azərbaycanın tanınmış müsiqi xadimi Səyavuş Kəriminin müşayiəti ilə Bülbülün nəfəsindən qopan o unudulmaz xalq mahnlarını ifa edərək diskə yazardı. Bülbül fəndunda həmin CD-nin təqdimat mərasimi keçirildi. "Oxuyardı Bülbül... oxuyur Polad Bülbüləoğlu" adlı həmin albomdan səslənən mahnilar bütün tamaşaçıları valeh etdi. Maraqlıdır ki, Polad Bülbüləoğlu həmin nəğmələri canlı ifa edərək öz məharəstini bir daha nümayiş etdirdi. Sonralar bu CD-nin həm Rusiyada, həm də Türkiyədə təqdimetmə mərasimləri uğurla davam etdirildi. Bütün bunlar Poladin bir ifaçı kimi öz üzərində necə iradə və həvəsələ çalışışından xəbər verir. Gənclik illərində oxuduğu "Dolalay", "Çıçək tapa bilmədim", "Ayrılıq", "Gəl, ey səhər", "Azərbaycan", "Dişlərin incidəndir", "Bayatılar" və digər nəğmələri ilə xalq məhəbbəti qazanmış Polad Bülbüləoğlu ömrünün müdrik çağında xalq mahnlarını özünəməxsusluqla ifa edərək qəribə bir harmoniya yaratdı. Sanki biz dinləyicilər də elə bu nəğmələrin içində bir ömür yaşamışıq.

Coşqunluqdan, qaynarlıqdan müdrikiliyə, həzinliyə, nəticəyə doğru bir yol keçidik. Budur, Polad Bülbüləoğlu müsiqisinin bizim könülərimizdə yaradığı oks-səda! Biz nəslin müsiqi zövqünün formallaşmasında, sonota marağımızın artmasında müxtəlif mədəniyyət xadimlərinin, ifaçıların, bəstəkarların böyük təsiri var. Şübhəsiz ki, onlardan biri də Polad Bülbüləğludur!

Deyirlər ki, insanın ömrünü mənalandıran, onun yaradıcılığını rövənqənləndirən əsas məziiyyət ananım, vətənin, təbiətin - bu kimi müqəddəs anlayışların varlığına tapınmaqdır. Polad Bülbüləoğlu yaradıcılığında bu müqəddəs incilərin yeri çox böyükdür. Təkcə nəğmələrində, müsiqi

əsərlərində deyil, bir vətəndaş olaraq fəaliyyətində də vətən ünvani Polad Bülbüləoğlu üçün bütün vəridatlardan yuxarıda dayanır. Onun işğaldən sonra iki dəfə Şuşaya getdiyinin şahidi olduq. Doğrudo, cəmiyyətdə bu məsələyə münasibət birmənəli qarşılıqlımadı. Amma vətənini, torpağını itirənlər üçün bu səfərin nə demək olduğu anlaşılır. Hənsi yolla olursa olsun, hansı məqsəd naminə planlaşdırılarsa, fərqli etməz. Polad Bülbüləoğlu ata yurduna qədəm basdı və operator da o "səyahəti" tamaşaçılara göstərə bildi. Musiqi mədəniyyətimizin beiyi olan Şuşanın dağıdilmiş, talan edilmiş, sindirilmiş və gűnű bizim üryəyimizi ağırdı. Bir vaxt müsahibə zamanı Polad Bülbüləoğlu üşyindən keçənləri belə dilə gordirdi: "Yaradıcı insan kimi arzularına çatmışam. Həyatmdan da narazı deyiləm. Ailəmdə atamın adını daşıyan - Murtuza böyükür. Dövlətimiz, xalqımız əməyimi hömisi yüksək qiymətləndirib. Bir mədəniyyət xadimini çatacaq bütün mükafatları almışam. İndi də siyasi fəaliyyətimlə dövlətimizə xidmət edirəm. Dünyada bir arzum var - atamın vətənинə, doğma Şuşaya əbədi döndə biləydim! Yaşının bu çağında da döyüşə getməyə hazırlam!". Müqəddəs istəkden su işən bu niyyəti bəzən səriştəsizlər mühərribəyə təhrük kimi qiymətləndirirlər. Vətən uğrunda ölüma hamı hazır olmalıdır. Bu, mühərribəyə çağırış deyil. Bu, vətənə qayıdışın harayıdır!

İndi görkəmli bəstəkarımızın 65 yaşı tamam olur. Bir nəğməsində səhəri arzulayıb bütün soydaşlarına, onu sevənlərə, pərəstişkarlarına aydın sabahlar, işqli günler dileyən Polad Bülbüləğluna bu mübarək gündə biz də öz arzumuzu bildiririk. Qoy onun coşqun səsi Cıdır düzündən, Şuşa qalasından eşidilsin! Qoy onun "Gəl, ey səhər" mahnısının nidası Əşgərəndən qanadlansın, Laçında, Qubadlıda, Qarakilsədə oks-səda versin!

Fevral 2010